

Əgər siz özünüzlə təmin etmişdinizsə, hansı halda 300 lərlilik təzminat alabiləcəksiniz

1. Özünü işlə təmin edən şəxslər üçün yardım nə qədərdir?

Özünü işlə təmin edən şəxslərə **birdəfəlik** 300 ləri yardım ediləcək

2. Hansı halda özümü işlə təmin edən şəxs hesab edilərəm?

Əgər siz Gəlirlər Xidmətində fiziki şəxs olaraq qeydiyyatdan keçibsiniz və ya qeydiyyatdan keçməyibsiniz və 2020-ci ilin birinci kvartasında (yanvar-fevral-mart) iqtisadi fəaliyyətlə məşğul olurdunuz və ya/və gəliriniz vardı, bu isə müvafiq sənədlə sübut olunur – bu halda siz özünü işlə təmin edən şəxslər hesab edirsiniz.

3. Gəlirlər Xidmətində qeydiyyatda olan şəxs kim hesab edilir və ona təzminat hansı halda verilir?

Belə şəxslər fərdi sahibkarlar, kicik biznes statusu olan sahibkar fiziki şəxslər və sabit vergi ödəyicisi fiziki şəxslər hesab edirlər, hansıların ki, 2020-ci ilin birinci kvartasında **iktisadi fəaliyyətinin olması** və ya/və iqtisadi fəaliyyətdən gəlirinin olması görülür, eyni zamanda mikro biznes statusu olan fiziki şəxslər, hansılara ki, mikro biznes statusu 2020-ci ilin 1 aprel tarixinədək verilib və onlar dövlət büdcəsindən maliyyələşməmişlər.

4. İqtisadi fəaliyyət nədir?

Fiziki şəxs tərəfindən gəlir əldə etmək məqsədi ilə edilən istənilən fəaliyyət iqtisadi fəaliyyət hesab edilir. Bele hesab edilir şəxs tərəfindən Gəlirlər Xidmətinə təqdim edilən vergi/gömrük deklarasiyası/hesablaması, nəzarət-kassa aparatı/çəkə bərabər olan sənəd istifadəsi, yazılmış mal fakturası/vergi hesab fakturası/vergi sənədi və ya/və büdcəyə vergi/iş yeri tərəfindən inzibati iyanənin ödənilməsi.

5. Əgər Gəlirlər Xidmətində özünü işlə təmin edən şəxs olaraq qeydiyyatdan keçmişsə, təzminat almaq üçün kimə müraciyyət edim?

Gəlirlər Xidmətində qeydiyyatda olan şəxslərlə bağlı xüsusi siyahıya düşmək barəsində mesajı **gözləməlisiniz ilk etapda**, həmin mesajı vergi ödəyicisinin avtorizasiya olunduğu səhifədə – <https://eservices.rs.ge/> alacaqsınız.

Eyni zamanda mesajı qəbul etdikdən sonra **ən gec 2020-ci ilin 1 iyul tarixinədək** müraciyyət formasını doldurmalısınız, bu forma İşlə Təmin Etmə Agentliyinin elektron portalında 2020-ci ilin 15 may tarixindən əlçatan olacaq.

6. 300 lərilik təminatı nə vaxt alabiləcəm?

Gəlirlər Xidmətində qeydiyyatda olan özünü işlə təmin edən şəxsə təminat onun tərəfindən ərizə təqdim edildikdən sonra 10 iş günü ərzində veriləcək.

7. Əgər Gəlirlər Xidmətində qeydiyyatda olmayan özünü işlə təmin edən fiziki şəxsəmsə, 300 lərilik təminatı necə alabiləcəm?

Əgər Gürcüstanda qeydiyyatda olan veri ödəyicisi şəxs (qeyri sahibkar fiziki şəxslərdən başqa) tərəfindən verilən sənədlə 2020-ci ilin birinci kvartalında hansısa iqtisadi fəaliyyət göstərdiyinizi və ya/və gəlirinizin olduğunu sübut edilərsə sizə təminat veriləcək.

8. Gəlirlər Xidmətində qeydiyyatda olamayan özünü işlə təmin edən şəxs olaraq necə etməliyəm və hansı quruma müraciyyət etməliyəm ki, 300 lərilik təminat alım?

Əgər vergi ödəyicisi olaraq qeydiyyatdan keçməyibsəniz, **ən gec 2020-ci ilin 1 iyul tarixinədək** müraciyyət formasını doldurmalısınız, bu forma İşlə Təmin Etmə Agentliyinin elektron portalında 2020-ci ilin 15 may tarixindən əlçatan olacaq və ora təqdim edin:

a) 2020-ci ilin birinci kvartalında olan gəlir mənbəyiniz barəsində məlumat və

b) Gürcüstanda qeydiyyatda olan vergi ödəyicisi şəxs (qeyri sahibkar fiziki şəxslərdən başqa) tərəfindən verilən gəlir mənbəyini sübut edən sənəd (eyni zamanda bankdan çıxarış, bələdiyyə və ya başqa inzibati orqan tərəfindən şəxsə verilmiş hansısa iş fəaliyyəti icazəsi/lisensiyası və s.).

9. Qeydiyyatda olmayan özünü işlə təmin edən şəxs olaraq 300 lərilik təminatı nə vaxt alacam?

Siz təminat almaq üçün ərizənizi yüklədikdən sonra, iki həfdə ərzində İşlə Təmin Etmə Agentliyi işçi qrupu ilə birlikdə sizin ərizənizi müzakirə edək və yekun qərar qəbul olunması üçün qurumlar arası kordinasiya qrupuna göndərəcək. Qurumlar arası kordinasiya qrupu tərəfindən müsbət qərar qəbul olunduğu halda, qərarın qəbul olunmasından 10 iş günü ərzində təminat alabiləcəksiniz.

10. 2020-ci ilin birinci kvartalında işlə təmin olunmuşdum, əmək haqqımda köçürülürdü, ancaq işdən çıxarıldım, eyni zamanda kiçik biznesim var 300 lərlilik təzminat almaq üçün olan şərtlərdə cavab verirəm, hüququm varmı həm hər aylıq 200 lərlilik təzminat alım və həmdə özünü ilə təmin edən şəxslər üçün nəzərdə tutulan 300 lərlilik təzminat alım

Hər iki təzminatı bir yerdə alabilməyəcəksiniz və belə hal olarsa sizin 200 lərlilik təzminat alma hüququnuz olacaq.

11. İşlə təmin olunmuşam və hal-hazırda əmək haqqı alıram, eyni zamanda kiçik biznesim var idi və 300 lərlilik təzminat almaq üçün olan şərtlərdə cavab verirəm, qeyd olunan təzminatı almaq hüququm varmı?

Belə olduğu halda siz 300 lərlilik təzminat alabilməyəcəksiniz.